

Fazil BAXŞƏLİYEV

Bakı Dövlət Universiteti, t.ü.e.d. professor  
bfazil4444@mail.ru

Firdovsi İSMAYILOV

Bakı Dövlət Universiteti, baş müəllim  
firdovsi.ismayilov54@mail.ru

### Azad olunmuş Şuşa şəhərinin memarlığı və turizm perspektivi

### Architecture and Tourist Perspectives of the Released City of Shusha

### Архитектура и туристические перспективы освобожденного города Шуша

**Xülasə:** Məqalədə Azərbaycan xalqı üçün müqqəss yer olan Şuşa şəhərinin tarixi haqqında qısa məlumat verilir. Şuşa Azərbaycan xalqının tarixini və mədəniyyətini əks etdirən vahid muzeydir. Şuşanın tarixi baxımdan əhəmiyyətli rayon və meydanları hər zaman turistlərin diqqətini və marağını çəkib.

Müxtəlif dövrlərdə Şuşanı ziyarət edən səyyahlar, Cənubi Qafqazın digər şəhərlərindən fərqli olduğunu söylədilər. Şuşadakı evlərin memarlıq xüsusiyyətləri hər zaman turistlərin diqqətini çəkməmişdir. Hazırda azad edilmiş arazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətinin besiyi və Qafqazın incisi olan Şuşada başlamışdır.

**Açar sözlər:** Şuşa, turizm, memarlıq, küçə, məhəllə, qala, ev, şəhər.

**Абстракт:** В статье дается краткая информация об истории Шуши - священного места для Азербайджана. Шуша - это единый музей, отражающий историю и культуру азербайджанского народа. Исторически важные районы и площади Шуши всегда привлекали внимание и интерес туристов.

Путешественники, побывавшие в Шуше в разное время, отмечали, что она отличается от других городов Южного Кавказа. Архитектурные особенности домов в Шуше всегда привлекали внимание туристов. Реставрационные и восстановительные работы на освобожденных территориях начались в Шуше, колыбели азербайджанской культуры и жемчужине Кавказа.

**Ключевые слова:** Шуша, туризм, архитектура, улица, квартал, крепость, дом, город.

**Abstract:** The article gives brief information about the history of Shusha, a sacred place for the people of Azerbaijan. Shusha is a single museum reflecting the history and culture of the Azerbaijani people. Shusha's historically important districts and squares have always attracted the attention and interest of tourists. Travelers who visited Shusha at different times said that it was different from other cities in the South Caucasus. The architectural features of the houses in Shusha have always attracted the attention of tourists. It has begun in Shusha, the cradle of Azerbaijani culture and the pearl of the Caucasus, in connection with the restoration and reconstruction of the liberated territories.

**Keywords:** Shusha, tourism, architecture, street, quarter, fortress, house, city.

*"Şuşa təkcə şusalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir."*

Heydər Əliyev

#### Giriş

1992-ci ilin mayın 8-də Azərbaycan tarixinə ağır günlərdən biri daxil olmuşdur. Həmin gün Ermənistən quldur silahlıları Xankondi şəhərindəki Rusiya maxsus hərbi alayın köməyi ilə Azərbaycanın mədəniyyət mərkəzi sayılan, Azərbaycan xalq üçün son dərəcə mürqəddas ziyanlıq qədər əziz olan Şuşa şəhərini əla keçirdilər. Şəhər tək mədəniyyət besiyi yox, sovet dönməndə xarici turistlərin arıçox golđiyyi ittifäq şəhərlərindən biri olmuşdu.

Erməni işğalı dövründə şəhər, şəhərdəki zəngin madanı irtisimizə çox ağır, sağalmaz ziyanlar daydı. Həmin vaxt Şuşa rayonu icra hakimiyyətini mədəniyyət şöbəsinin müdürü işləmiş Zahid Abbasov mühəsirə və hərbi vəziyyətdə olan şəhərdən vacib sənədləri, Azərbaycan mədəniyyəti və tarixini aid qıymətlili eksponatları, əşyaları düşmənin artilleriya atışları altında, böyük çatınlıklarla şəhərdən çıxarıb Bakıdakı Azərbaycan tarixi muzeyinə gətirib təhvil verdi bilməmişdi [6]. Lakin bir çox şuşalı mədəniyyət xadimlərinin şəxsi əşyaları və digər qıymətli materialların bir hissəsi işğaldan sonra Ermənistana aparılmışdı. Ən pisi isə budur ki, indi bu əşyalar xarici aukcionlarda satılır, muzeylərdə və müxtəlif sərgilərdə erməni mədəniyyətinin nümunələri kimi təqdim olunur.

Buna baxmayaraq xalqımız bu illərdə qəti əmin idi ki, Şuşa Azərbay-

can və dünya mədəniyyətinin xadimlərini dünyaya gətirən şəhədir və baş-qalarına mənsub ola bilməz.

2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsinin ikinci mərhələsində müzəffər Milli Ordumuz nəhayət Şuşanı və digər işğal altındaki torpaqlarımızı azad etmeye nail oldu. 8 noyabr 2020-ci il münasir Azərbaycan tarixinə qızıl hərflər yazılan, xalqımızın heç vaxt unutmayacağ tarixi bir gün oldu [1]. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyətimizin beiyi, 28 il mənşur ermanlarının tapdağı al-tında qalan dildər güşəmiz Şuşanın işgaldən azad edildiyini bəyan etdi. Ölkə Prezidenti İlham Əliyevin başçılığı altında müzaffər Azərbaycan Ordusunun əsgərləri tarixdə misli qırılmamış qəhrəmanlıq göstərərək qanları, canları bahasına üzün illər həsrətində olduğunu Şuşanı biza qaytardı. 28 il ayrılıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi və qüdrətli Azərbaycan Ordusunun səcaəti ilə ruhumuzda yaşıdatığımız doğma Şuşada üçüncü bayraqımız dalğalanı.

"Əziz Şuşa, son azadsan! Əziz Şuşa, biz qayıtmışq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bu sözlərin əhəmiyyəti misilsizdir. Bu sözlər eyni zamanda qələbədən sonra Şuşanın tarixində yeni intibah dövrünün gəldiyi haqqında xoş müdjdə demək idi.

Həzirki məqalədə böyük turizm potensialı və mədəniyyət beiyi olan Şuşanın mədəni ərsinə, dəyərli incilərinə tarixi nəzər salaraq göstərmək istəyirik ki, 1992-ci il mayın 8-də biz nələri itirmişdik və 2020-ci il noyabrın 8-də nələri qaytara bildik. Prezident İlham Əliyevin Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi şəhərin gelecek inkişafında mühüm rol oynayacaqdır.

#### **Şuşa qalasının tarixi haqqında**

Vaxtı ilə Ümummilli lider Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini eks etdirən vahid məzeyidir. 1979-cu ildə Şuşaya şəhər – qorqu statusu verildi [3, s.3]. Şəhərin tarixi – mədəni dəyərlərini yada salmaq üçün bir qədər tarixa nəzər salaraq bəzi məsələləri yada salmağa qərar verdik. İlk olaraq şəhərin inşası haqqında danışaq.

Qarabağ xanlığının banisi Pənahəli xan olub. Cox ehtimal ki, xanlığın banisinin şərfinə xanlığın yeni paytaxtı Pənahəbad adlandırılardı [2, s.27]. Bu ad xalq tərəfindən "pənahəbad" adlandırılaraq sikkələrdə hakk edilmişdir. Sonralar şəhər Qala, Şuşa qalası və nəhayət, sadəcə Şuşa adlandırıldı. Artıq dediyimiz kimi, şəhərin təməl qoyma vaxtı 1750-1755-ci illərə aiddir [4, s.46].

Son vaxtlara qədər şəhər sakinləri, qürurla özlərini Bakıdakı İçərişəhər sakinləri kimi, qalalılar adlandırdırlar. Şuşa memarlığı üzrə aparıcı mütəxəssislər şəhərin tikintisinin üç mərhələsini göstərirələr. İlk mərhələdə qala divarlarını inşa edərək, şərqi hissəsinin aşağı tərəfinin inşasına başlanıldı və bu yer Aşağı məhəllə adı ilə tanındı. Aşağı məhəllənin formalaması Şuşanın əsası qoyulduğuna zamana aid edilir. İkinci mərhələ, şərqi hissəsinin yuxarı tərəfinin - Yuxarı məhəllənin meydانا gəldiyi İbrahim xanın hakimiyyəti dövründür (1762-1806-ci illər). Nəhayət, şəhərin intensiv inkişafı ilə əlaqəli Üçüncü mərhələ, 1805-ci ildə rusların gəlisiindən sonra şəhərin qərbində yuxarı hissənin inşasına səbəb oldu.

Pənahəli xan əvvəlki paytaxtın - Şəhbulaq və ətraf kəndlərinin şəhəsi-ni Şuşaya köçürüdü. Qalanın təhlükəsizliyi, əla təbii şəraiti və şəhərin böyük ticarət yollarının kəsişməsində yerləşməsi Azərbaycanın hər yerdində sonatkarları və tacirləri bura cəlb edirdi.

Yeni gələnlər torpaq sahələri verilirdi. Yeni tikintilər Şuşanın şərqi tərəfində aşağı hissədə yerləşən Cuxur məhəlləsindən başlamışdır. Tikinti əvvəlcə heç bir plan olmadan kortəbi şəkildə davam edirdi. Bəzi məlumatlara görə, bünörlükler arasında saraylar, məscidlər və karavansaralar var idi. Şuşanın genişləndirilməsi Pənahəli xanın oğlu İbrahim Xəlil xanın dövründə başladı.

Suşanın qala divarlarına və qüllələrə bitişik ilk fundamental binalar dan biri Pənahəli xanın sarayı idi. İnşaatın sonradan Cuxur adını aldığı ərazidəki bir qayanın üstündə qala divarlarının qoyulması ilə başladı. Sarayın tağlı, ön qapı ilə bəzədilmiş fasadı Topxanaya baxırdı. Bunun sağında köməkçi tikiliyər var idi. Daha sonra Pənahəli xan oğulları üçün sarayından uzaq olmanın yerda və eyni tarzdə, eyni materiallardan saraylar tikildi.

İbrahim Xəlil xanın böyük oğlu Məhəmməd Həsən Ağanın sarayı qala divarları boyunca uçuruma doğru uzanır, xüsusi gözallığı və hərtərəfi bəzəkləri ilə seçilirdi. Sonralar 1797-ci ildə Şuşada olan Ağa Məhəmməd şah Qacar qərargah və xəzinənin yerləşməsi üçün bu sarayı seçmişdi. Şair Vaqif və edəmini gözləyən digər məhkumlar onun zirzəmilərinə salınmışdır. Bu ev sonradan Ağa Məhəmməd şah Qacarın burada öldürüləmisi səbəbindən Azərbaycan və Iran tarixinə də döşdül.

Qarabağ xanlığının Rusiya tərəfindən işğalından sonra çox şəyər dəyişdi. Məhəmməd Həsən ağının ölümündən sonra oğlu, Rusiya ordusunun general-mayoru Cəfərqulu xan və sarayda yaşadı. Başa bir xan sarayı, Böyük Qurdular məhəlləsindədir. Saray İbrahim Xəlil xanın qardaşı oğlu Məhəmməd bəyə məxsus olmuşdur.

#### **Şuşanın məhəllələri və meydanları**

Şuşa qalasının ilkin ilkin tikişləri kortəbi aparılsa da, sonralar digər Azərbaycan şəhərləri kimi, burada yeni məhəllələr meydana çıxdı. Öl-

çülərinə görə fərqli və ərazi ilə əlaqəli konfiqurasiyasında fərqlənən məhəllələr, əlaqəli pəşələrin nümayəndələri tərəfindən məskunlaşdırılmışdır. Hər məhəllədə məscidin yerləşdiyi bir meydan, bir mədrəsə, hamam və bir ticarət mərkəzi var idi.

Şuşanın köhnə hissəsində (şərqdə), tarixçilərin yazdığı kimi, on yeddi məhəllə meydana galdı. Bunlardan doqquzu Aşağı məhəllədə - Qurdular, Seyidli, Guyulut, Çuxur, Derdler gurdı, Hacı Yusifli, Dörd qınar, Çöl qala, Cuğudalar, sakızlı Yuxarı məhəllədə - Mərdinli, Saatlı, Keçel, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə - yerləşirdi. Bu, məhəllələrin bir hissəsinə sakinlərin köçüb galdığı yerlərin adlarının verildiyini göstərir. Məsələn, Qurdular, Seyidli. Digər hissəsi şəhərdəki yerlərə görə - Çöl qala (qala yaxınlığında), Hamam qabağı, Çuxur mahalı. Dəmirçilər məhəlləsində eyni adlı türk qabiləsindən irsi dəmirçilər yaşayır. Quyuluq məhəlləsi çoxlu quyu ilə seçilirdi. Saatlı məhəlləsi Saatlı kəndinin adını daşıyır. Bu kənddən on yeddi ailə bir vaxtlar şair Molla Pənah Vəqifə birləikdə buraya kökdü. Burada şairin dərisi möktəb də durardı.

Şuşanın köhnə hissəsində, galəcək inkişaf etmiş şəhərin şəhərsalma prinsipləri əsasında yeni tikililər inşa olundu. Şuşanın ruslar tərəfindən əla keçirilməsindən sonra şəhərin qərb hissəsində intensiv məskunlaşma başlanğıcı, burada xristianlar - ruslar, gürcülər, ermənilər məskunlaşdırıldılar.

### Köhnə Şuşanın küçələri

Azərbaycanda orta əsr şəhərlərinin inşası zamanı şəhərin mərkəzi küçəsi tez-tez əsas qapıdan başlayaraq bütün şəhərdən keçirdi. Bu küçə və ona bitişik aparıcı küçələr sonda karvansaraları, dükənləri olan böyük ticarət mərkəzlərinə çevrildi. Bu cür küçələr məscidlər, mədrəsələr, hamamlar və karvansaralar olan meydanlarla bağlanırdı. Bakıda İçəri şəhərdə belə bir küçə Şah Abbas qapılarından Cümə məscidinə qədər uzanırdı. Şəhər genişləndən onun yerini Bazarnaya və Torgovaya küçələri əvəz etdi. Eyni şey Şutinsky küçələrində də oldu. Şəhərin əsas küçələrindəki ticarət yollarına insanlar bu səbəbdən də bazar deyirdilər: Şeytan bazarı, Rasta bazarı, Aşağı bazar.

Şəhərin əsas yolu düz və nisbətən geniş olan Rasta bazarına çevirilir (Rasta - fars dilində düz, düz deməkdir). Döşənməsi üçün müyyəyen bir yaylanın (taxminan 300 m) Şuşa releyefinin on üzün tabii eninə düz üfűqi qırışıq seçilmişdir. Kütçənin eni taxminan 15 metr idi. Rasta bazar xanın iqamətgâhı və qarşısındaki Bazar başı meydانını Meydanla, dənənənən Şeytan bazarı ilə, Aşağı Bazarı Aşağı meydandan ilə birləşdirdi. Göründür budur ki, şəhərin mərkəzi Meydan üzərində Pənahəli xanın burada "iki qapılı" məscid tikdirdiyi günlərdən bəri məvcud olmuşdur. Ancaq mənbələrdə göstərdiyi kimi, əvvəlcə mərkəz Aşağı Meydan ərazisində yerləşirdi və o zaman Şuşa-

dakı əsas sosial və ticarət mərkəzlərindən biri olmalı idi.

Bütün uzunluğu boyunca Aşağı Bazar ticarət yoluñun hər iki tərəfində ticarət sıraları inşa edilmişdir. Bundan əlavə, bu küçədə karvansaralar və hammamlar, xüsusişlər Uğurlu bəyin hamamı və Aşağı bazarının getdiyi Aşağı meydanda Qazi Mirzə Əlinin hamamı var idi. Aşağı Meydanın ərazisi bəzən Torpaq Meydan (Torpaq Meydani) adı ilə tanınır, cünki bu ərazi, Şuşanın ən orzulardından fərqli olaraq da yox, torpaq örtülü idi.

Vaxt keçidkə Aşağı Çarşı və Aşağı Meydan aparcı mövqelərini itiridilər və Rasta Bazar Şuşanın əsas ticarət yolu oldu. Yeni ticarət yolu - Rasta Bazar Gəncə qapısı tərəfdən qalanın girişində yerləşən ən böyük şəhər meydandı Divanxandan başlamışdır. Sonradan Divanxana meydانına yeni bir ad verdi - Bazar Başı (bazarın başlangıcı).

Rasta Bazarının yolu şəhərinin mərkəzi ticarət yolu ilə şimaldan cənubda bir az yamaclı uzanırdı. Meydانا qədər olan dükənlər - Gövhər məscidi yerləşən bir meydan ilə six şəkildə birləşmişdir. Bura Şuşanın ən işlek ticarət mərkəzi idi.

Rasta bazarının hər iki tərəfinin üstündə Günəşdən və yağıdan qorunmaq üçün dükənlərin qarşısında daş sütlənə qapalı evanlar vardi və qabaqlaında cüt sır ağaclar skilmışdı.

Artıq qeyd olunduğu kimi Rasta bazarı Meydandan keçərək Hacı Əmirəslanın karvansarasının yaxınlığından burularaq Şeytan bazar küçəsinə çıxırırdı. Şeytan bazarının girişini ilə ticarət sıraları bağlanırdı. Rasta bazarı kimi, Şeytan bazarı da düzbucaqlı idi, bu da çətin arası səbəbdən irali gəldirdi. Bu, Şuşa üçün nadir bir hal idi. Hacı Əmirəslanın karvansarasından başlayaraq Şeytan bazarının qərb tərəfi iki eyni, dördəbucaklı karvansara tipində inşa edilmişdi.

Ətrafdakı küçələr mərkəz ilə kəskin şəkildə ziddiyət təşkil edirdi. Köhnə Şuşadakı evlər əsasən malikanə tipli idi. Hamisının meyva bağları vardi və ətrafi daş hasarlarla əhatə olunmuşdu. Evlər tez-tez boş bir divar kimi küçəyə baxırdı, çəpərlərlə birləikdə bir növ küçə dəhlizləri yaradırdı. Küçələrin kəsişməsində, piyadaların və birinci mərtəbədək ilərin rahatlığı üçün hasarların və ya evlərin küncləri kəsilmiş daşla tikilmişdir. Küçələr manzərəli bir şəkildə dolanırdı, dik qalxmə və enmə ilə, eni tez-tez dayışırırdı. Qala divarları ilə əhatə olunmuş orta əsr şəhərlərinə dair araşdırılmaların göstərdiyi kimi, şəhəri qala divarlarını aşan əsgərlərdən qoruyarkən istiqamətlərinə tez-tez dayışdırırdı və coxsayılı mağzalları olan belə xüsusi forma mövcud idi.

Bundan əlavə, labirint principinə əməl edərək, küçələrdən yağış suyunun sərbəst axımını təmin etmək lazımdı. Şuşanın inşaatçıları ilk baxışdan çətin olan bu vəzifəni şərəflə həll etmişdilər. Küçələrin planlı vəzifəyətə

salındığı halda yağış suyunun ətrafdakı dərələrə və uçuruma maneəsiz axmasının təmin edə bilməsildər. Şuşada hələ də kanalizasiyadan istifadə edilmədən daş döşənmis küçələr boyunca yağış suyu ötürürlərdi. Küçələrdən axan su, qalanın inşasından avval də yerli əhalinin bildiyi təbii drenajlara axır və bunlar vasitəsilə şəhərdən vadiyə buraxılırdı.

Mülayyən su drenaj məşrutlarının olduqca dik açılarda olması şəhərdə kanalizasiya sistemlərinin tikintisini xeyli asanlaşdırılmışdır. Daşdan salınmış kanalizasiya kəmərləri şəhərin yalnız əsas küçələrinin altına salınılmışdır. Şuşa Azərbaycanın öz kanalizasiya sistemi olan nadir şəhərlərindən biri idi. Şuşanın küçələri yaq lampaları ilə işıqlandırıldı. XIX əsrin sonlarına qədər Şuşada 30-a yaxın belə lampa var idi.

### Suşadakı zəngin evlərin memarlıq xüsusiyyətləri

1865-ci ildə Şuşanı ziyarət etmiş rus rəssamı soyahət qeydlərində şəhər küçələri haqqında yazmışdı: "Şuşa Qarabağ xanlığının əsas şəhəri, kifayət qədər möhkəm bir yerdirdi. İki tərəfdən dik qayalarla, digar iki tərəfdən - binalar, divarlar və qüllələr qorunur. Şuşa şəhəri ziyarət etdiyim digar Cənubi Qafqaz şəhərlərindən tamamilə fərqlidir. Yalnız qisaca nəzər saldığım İrəvən, Naxçıvan və Yelizavetpolda şərq memarlığının xarakterik izləri var. Bu yerlərdəki evlər kiçikdir, alçaqdır, əsasən kərpicdən və torpaqdən tikilib, ətrafdakı bağların yaşlılığı qarşısında sənətənək olan pəncərələri və alçaq damları var. Küçələr dar, çirkli, ayridir, demək olar ki, sekişəri yoxdur. Şuşa bu şəhərlərə mükəmməl əksidir. Evləri düzgün, gözəl, hündür və işıqlıdır gözəl, coxsayılı pəncərələri var. Şəhər yerləşdiyi qayalıqlardan götürülmüş daşlardan tikilib. Hər yerdə küçələr geniş ləvhələrlə döşənib, evlərin damları Avropa tipində taxtadan düzəldilib" [5, s.100].

XIX əsrin ortalarında Şuşada 1856 ev, 476 mağaza, 11 küçə, dörd karvansara, iki bazar, yeddi hamam, 979 su quyu, altı meydan, dörd daş və iki taxta körpü, doqquz məscid var idi. Yarım əsr ərzində Şuşanın əhalisi kəskin şəkildə artmışdı. XX əsrin əvvəllərində "Qafqaz təqvim" Şuşada 2983 ev olduğunu, bunnlardan 2742-nin daşdan tikildiyini yazmışdı. Bunnlardan 1191 evin üstü damırla, 139 ev kafella, 363 ev torpaqla örtülmüşdür. 17 məscid, 52 küçə, bir şəhər parkı, üç karvansara, 36 qəlyanaltı, 879 sənətkarlı emalatxanası və taximən 200 mağaza var idi [5, s.103].

Yuxarıda göstərilənlərdən göründüyü kimi, Şuşadakı evlər əsasən daşdan, damları tağılı tikilmişdir. Evlərin əksəriyyəti iki-üç mərtəbəli, böyük pəncəralı və geniş girişli idi. Evlərin əksəriyyətində arzaq saxlamaq üçün zirzəmlər var idi. Şəhərdə Qarabağ əyanlarının, baylörinin imarət və mali-kanaləri ilə bərabər Şuşa tacirlərinin evləri çox otaqlı evləri vardi. Onlar hamısı öz zənginliyi ilə seçilirdi. Belə evlərdə qonaq qəbulu və ailə şənliyi üçün geniş otaqlar var idi. Divarlar, bacarıqlı sənətkarlar tərəfindən Azə-

baycanda adət olunduğu kimi, çiçək, gül bəzəkləri və ya döyüş, ov sahnələri ilə rənglənirdi. Divarda, otaqların ətrafi boyunca, gözəl yeməklərin qoyulduğu rəflər quraşdırılmışdır. Divarlar içərisində yataq dəstləri, sandıqlar və xalçaların saxlanıldığı böyük arakəsmələr var idi.

Evlərin döşəmələrinə bahalı xalçalar döşənirdi. Köhnə evlərdə taxta şəbəkə pəncərələrinə müəyyən bir bəzək ya naxış yaradaraq rəngli şüşə ilə örtülmüşdü. Müasir evlərdə olduğu kimi, tez-tez bütün divarı tutan bu cür pəncərələr otluq çox parlaq və geniş göstərirdi. Yeni evlərdə Avropa mebelləri düzülür və ənənəvi pəncərələrə bəhaldı şəbəkələr əvəz edirdi.

1843-cü ildə Şuşada Qarabağı İbrahim Xəlil xanın nəvəsi general Cəfərqlu xanın evini ziyarət edən alman səyyahı baron Fon Qathauzen yazdı ki, "... Yoldaşım Aderkas mən Şuşada öz dostu Cəfərqlu xana təqdim etdi və o, bizi çay süfrəsinə davət etdi. O, Şərqi və Avropa adət və hayat tərzinə qəribər bir qarışığım gördü. Çöldəki evlərin Şuşadakı digər zəngin tatarların (azərbaycanlıların) evlərindən heç bir forqı yox idi. Amma içərisində bir salon var idi. Bütün Avropa üslubu ilə bəzədilmişdi, divarlarında tavanda güzgülər var idi. Bir çilçəraq, divar boyu rahat mebellər, divanlar, kresiolar, stollar, stullar vərdi. Divarlar divar kağızları ilə örtülmüş, rəsmi məbləğlər bəzədilmişdi. Bir sözələr, bütün Avropa rahatlığı və lüks əşyaları burada var idi. Cəfərqlu xan rus generalı geyimində, öz qonaqlarını çox təmtəraqla, Avropa adətlərinə uyğun qəbul etmişdi. Onlar çay masası arasında oturdular. Cəfərqlu xanın müsəlman qonaqları da gəldi və vərdişlərinə uyğun ayaqlarını çaprazlayaraq divar boyu oturub çubuq çəkib çay içidilər. Yalnız onlara ünvanlanan bir sual olduğu halda səhəbət qatılırlırdı. Avropa qonaqlıqlarında olduğu kimi Tatar və Çərkəz geyimlərində xidmət edənlər süfrəyə çay, tort, mürəbbə, şərbət və dondurma verirdilər" [5, s.105]. Qalada ayınlar şəhərin ən yaxşı bölgələrində yaşayırdılar. Qarabağ şahzadələri Qayabaşı ərazisində, Bəhmən Mirzə və oğulları Çanax qalasında yaşayırdılar. Vəzirovlar Köçərlə məhəlləsində, Behbüdovlar - cıdır düzü yaxınlığında salınmış evlərdə yaşayırdılar.

### Şəbəkəli pəncərələr memarlıq üslubu

Xanlıq Rusiyaya birləşdirildikdən sonra Şuşa qalasını ziyarət edən səyyahların qeydlərində, böyük Şuşa evlərinin digər Qafqaz şəhərlərinin evlərindən görünüş baxımından vitraj və ya şəbəkə pəncərələri ilə fərqləndikləri dəfələrlə göstərilmişdir. Bunun təsdiqi rus rəssamı V. Vereşşaginın es-kizləridir. Rəssamın çəkdiyi şəkillərdən göründüyü kimi, tavanda döşəməyə hakik olunmuş şəbəkə pəncərələr, yerin tərtibindən asılı olaraq otağın bütün divarını və ya onun bir hissəsini əvəz tamamlamışdır. Yerdəki parlaq xalçalar və rəngli bəzəkləri divar rəsmləri ilə birləşən bəcər pəncərələr şənlik, bayram əhval-ruhiyəsi yaradırdı. Şuşada sənətkarlı sahələri yaxşı inkişaf etmişdi və Azərbaycan üçün ənənəvi olan şəbəkə istehsalı üçün sənətkarlar

və taxta tapmaqdə problemi yox idi. Bir şəbəkə pəncərənin kvadrat metrin-də 3-5 min belə komponentlər var idi. Şəbəkədəki rəngli şüşələr 10-12 ulduzunun birləşməsinə təşkil edirdi [5, s.208]. Seçilmiş naxışlar simmetrik olaraq dəfələrlə təkrarlanır. Pəncərələr enib qalxırdı.

Şuadəki şəbəkə qurma prinsipi Şəkidəki olduğu kimi idi. Eyni zamanda Şuşadakı şəbəkə təsvirlərin ümumi görünüşü Şəkidəndən daha zərif və mürəkkəb idi.

Şuşada şəbəkələr pəncərələr Kərim boy Mehmandarovun, Hacı Məmmədovun, İskəndər Rüstəmovun, Xan Şuşinskinin, Zəhrəbəyovların və başqlarının evlərində işgala qədər qorunub saxlanılırdı. Bözüklükündən apartamentlər yenidən-qurmadan sonra orijinal görünüşünü nə qədər orquduğu məlum deyil.

#### Notica

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təpsirinə əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədər Azərbaycanın mədəniyyət besiyi və Qafqazın incisi hesab olunan Şuşa şəhərində də qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Bu məqsədlə yaradılmış işçi qrupunun qarşısında duran əsas vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə arazi və şəhərsalma vəziyyətinin, xüsusi ilə tarixi, mədəni və dini abidələrinin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyişdirilməsi və barpasla bağlı geniş təkliflərin hazırlanmasıdır.

Azərbaycan Respublikası Prezidentinin təpsirinə əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrinin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görülməcək. Qisa zamanda həyatə keçiriləcək yenidənqurma işləri nticəsində Şuşa dünəninin ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Bu arada Dövlət Turizm Agentliyinin sadri Fuad Nəğıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisine investisiya qoymağa çağrımışdır. F.Nəğıyev bu barədə dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyanın 3-cü assambleyasında çıxış edərkən bildirmişdir [7]. Həmçinin Qarabağ üzrə regional turizm inkişaf strategiyasının hazırlanlığı elan edilmişdir.

#### Ədəbiyyat

- 1.“Azərbaycan müəllimi” qəzeti, 2020, 13 noyabr //Rəhimov Niyazi. Əziz Şuşa, biz qaytmışq! s.4.
- 2.Mahmudov Y., Kərimov Ş. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı: 2005, 250 s.

3.Mahmudov Y.M., Mustafayev C.M. Şuşa - Pənahabad. Bakı: 2012, 152 s.

4.Qarabağnamələr. I kitab. Bakı: "Şərq-Qərb", 2006, 216 s.

5.Чингиз Каджар. Старая Шуши. Баку: "Шərq-Qərb", 2007, 344 str.

6.<https://www.adalet.az/w123985/123985>, (2017. 03. 30)/ Bakida bir Şuşa var.

7.<http://medeniyet.az/page/news/55251/Susanin-planli-sekilde-berpalounnasi-istiqametinde-tedbirler-gorulecek.html>, (18. 12. 2020)/ Şuşanın planlı şəkildə bərpa olunması istiqamətində tədbirlər görüləcək.